

Programmatic Cooperation Framework for Armenia, Azerbaijan, Georgia, Republic of Moldova, Ukraine and Belarus

Funded
by the European Union
and the Council of Europe



Implemented
by the Council of Europe

MƏTBUAT ÜÇÜN QEYD

İfade Azadlığı və Media Azadlığı

Azərbaycan

Kim faydalanacaq?

- ▶ media peşəkarları
- ▶ hakimlər
- ▶ hüquq peşə sahibləri
- ▶ ümumi ictimaiyyət

Layihənin məqsədləri

- ▶ ifadə və informasiya azadlığını təmin etmək üçün daxili qanunvericiliyi və media qaydalarını Avropa Şurası standartlarına uyğun olaraq təkmilləşdirmək
- ▶ Avropa standartlarına uyğun olaraq qanunvericiliyin implementasiyasını və infrastrukturunu dəstəkləmək
- ▶ Media qanunvericiliyi və qaydalarını Avropa standartlarına uyğunlaşdırmaq məqsədi ilə araşdırmaq
- ▶ İfade azadlığı və media azadlığı ilə Avropa Şurası standartları haqqında məlumatlılığı artırmaq
- ▶ Jurnalistlərin təhlükəsizliyini təşviq və təmin etmək.

Layihə necə işləyəcək?

- ▶ Çoxtərəfli təcrübə mübadiləsi və qarşılıqlı inkişaf habelə ikitərəfli iş vasitəsilə;
- ▶ Ümumi məsələlər və hərtərəfli yanaşmaya xüsusi diqqət;
- ▶ Yerli idarəçilikdə Avropa standartlarını müzakirə etmək üçün tərəfdaşların sərbəst forumu;
- ▶ Expertizaya xüsusi diqqət, hər ölkə üzrə yanaşma, vasitə, üsulların adaptasiyası.

Layihənin fəaliyyətləri

- ▶ Hüquq ekspertizası
- ▶ Təlim sessiyaları
- ▶ Konfranslar/dəyirmi masalar
- ▶ Nəşrlər/maarifləndirmə tədbirləri

Bütün fəaliyyətlər müvafiq dövlət orqanları, milli və beynəlxalq ekspertlər, media peşəkarları və ölkədəki yerli QHT-lərlə məsləhət və əməkdaşlıq şəraitində keçiriləcək.

Layihənin büdcəsi nə qədərdir?

- ▶ Layihənin ümumi büdcəsi 800 000 Avrodur

Layihənin müddəti

- ▶ Proqram 1 yanvar 2015-ci ildən 31 dekabr 2017-ci ilə qədər davam edəcək
- ▶ Layihənin təqdimatı rəsmi olaraq 29 sentyabr 2015-ci il tarixində keçirilib

Programmatic Cooperation Framework for
Armenia, Azerbaijan, Georgia, Republic of Moldova, Ukraine and Belarus

Funded
by the European Union
and the Council of Europe



Implemented
by the Council of Europe

MƏTBUAT ÜÇÜN QEYD

Ifadə Azadlığı və Media Azadlığı

Azərbaycan

Layihə üçün kim cavabdehdir?

Media və İnternet şöbəsi, İnformasiya
Cəmiyyəti idarəsi, DGI- İnsan Hüququ və
Qanunu Aliliyi

Daha ətraflı məlumat üçün

► Proqram Meneceri
Leila.MARSHANIA@coe.int
Layihə üzrə məsul şəxs
Parvana.BAYRAMOVA@coe.int

2014-cü ilin aprel ayında Avropa ittifaqı və Avropa Şurası razılaşdı ki, Aİ-nin Şərqi Tərəfdaşlıq ölkələrində - Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusda hədəf əməkdaşlıq fəaliyyətləri 'Proqramlı Əməkdaşlıq Çərçivəsində' (PCF) həyata keçirilsin.

Bu əməkdaşlıq fəaliyyətləri, Belarus istisna olmaqla, Avropa Şurasına üzv olan Şərqi Tərəfdaşlıq ölkələrinin insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsində Avropa standartlarına daha da yaxınlaşmaq üçün daxili islahatlar həyata keçirmək qabiliyyətini gücləndirəcək.

2015-2017 üçün ümumi PCF büdcəsi 33.8 milyon Avrodur.

<http://eap-pcf-eu.coe.int>